

Xızı 3 Külək Elektrik Stansiyası
Xızı Rayonu
Azərbaycan



Ətraf Mühitə və Sosial Sahəyə
Təsirin Qiymətləndirilməsi
(ƏMSSTQ)

Hissə 4 – Əlavələr

Sifarişçi:



May 2022

SƏNƏD HAQQINDA MƏLUMAT

LAYİHƏNİN ADI	Xızı-3 Külək Elektrik Stansiyası Layihəsi, Xızı rayonu, Azərbaycan
5Cs LAYİHƏ NÖMRƏSİ	1305/001/088
SƏNƏDİN ADI	Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) üzrə Hesabat – Hissə 4
SİFARIŞÇI	ACWA Power
5Cs ŞİRKƏTİNİN LAYİHƏ MENECERİ	Rim Cabr
5Cs ŞİRKƏTİNİN LAYİHƏ DİREKTORU	Ken Veyd

SƏNƏD DÖVRİYYƏSİNƏ NƏZARƏT

VERSİYA	VERSİYA TARİXİ	TƏSVİRİ	MÜƏLLİF	YOXLAYAN ŞƏXS	TƏSDİQLƏYƏN ŞƏXS
1.0	19/04/2022	ƏMSSTQ – Hissə 4 Əsas Əlavələr	RMJ	KRW	KRW
2.0	16/05/2022	ƏMSSTQ – Hissə 4 Əsas Əlavələr	RMJ	KRW	KRW



1	Maliyyə kapitalı	Yerindən, icra üsulundan və ya funksiyasından asılı olmayaraq, bütün təşkilatlar öz məhsul və xidmətlərini uzun müddət təmin edə bilmək üçün <i>Dayanıqlı İnkişafın 5 Kapitalından</i> asılıdır.
2	Sosial kapital	
3	Təbiət kapitalı	
4	İstehsal edilmiş kapital	
5	İnsan kapitalı	

Məsuliyyətdən imtina bildirişi

"5 Capitals" hər hansı digər tərəfin bu sənədə əsaslanması və ya bu sənədin hər hansı digər məqsədlə istifadə edilməsi ilə bağlı yaranan nəticələrə görə məsuliyyət daşımır. Bu sənəddə məxfi məlumatlar və əqli mülkiyyətə əsaslanan məzmun var. Bu sənəd onu sifariş verən tərəfin razılığı olmadan digər tərəflərə göstərilməməlidir.

Bu sənəd onu sifariş edən tərəf üçün buraxılır və xüsusi olaraq yuxarıda müəyyənləşdirilmiş layihə ilə bağlı məqsədlər üçün hazırlanıb. Hər hansı digər tərəf bu sənədə əsaslanmamalı və ya bu sənəd hər hansı digər məqsəd üçün istifadə edilməməlidir.

ƏLAVƏ A – ƏTRAF MÜHİT VƏ SOSIAL SAHƏ ÜZRƏ ƏHATƏ DAİRƏSİNİN (İŞ HƏCMİNİN) MÜƏYYƏNLƏŞDİRİLMƏSİNƏ DAİR HESABAT

ƏLAVƏ B – TORPAQ KADASTRI VƏ TORPAQ ÜZƏRİNDƏKİ MÜLKİYYƏT HÜQUQU VƏ TORPAQDAN İSTİFADƏ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI ENERGETİKA NAZİRLİYİ İLƏ YAZIŞMALAR

ƏLAVƏ C – HEVX ÜZRƏ SAHƏNİN MÜŞAHİDƏ TƏDQIQAT İŞLƏRİ

ƏLAVƏ D – KALİBRASIYA SERTİFİKATLARI

ƏLAVƏ E – LABORATORİYA ANALİZLƏRİ (TORPAQ VƏ SU)

ƏLAVƏ F – İLKİN VƏZİYYƏTƏ DAİR TƏDQİQATLARIN HESABATLARI

ƏLAVƏ G – KÖLGƏ TİTRƏMƏSİNƏ DAİR HESABAT

ƏLAVƏ H – KRİTİK TƏBİİ AREALLARIN QIYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR HESABATLAR

- **ƏLAVƏ I – MƏSLƏHƏTLƏŞMƏ İLƏ BAĞLI
MƏKTUBLAR VƏ GÖRÜŞLƏRİN PROTOKOLLARI**

ƏLAVƏ J – SƏS-KÜYÜN MODELƏŞDİRİLMƏSİNƏ DAİR HESABAT

ƏLAVƏ K: HEVX ÜZRƏ İŞ HƏCMI – ƏLAQƏDAR QURĞULAR

ƏLAVƏ L: XIZI 3 KES - YARASALAR ÜZRƏ İLKİN VƏZİYYƏTƏ DAİR TƏDQİQATIN QİYMƏTLƏNDİRİLMƏSİ

ƏLAVƏ M: TOQQUŞMA Riskinin MODELLƏŞDİRİLMƏSİ (TRM) BARƏDƏ HESABAT

ƏLAVƏ N: İCTİMAİYYƏTƏ MƏLUMATIN AÇIQLANMASI ÜZRƏ GÖRÜŞLƏR BARƏDƏ HESABAT